

BADIMCAN SORTNÜMUNƏLƏRİNİN BİOLOJİ VƏ TƏSƏRRÜFAT ƏHƏMİYYƏTLİ ƏLAMƏTLƏRİNİN ÖYRƏNİLMƏSİ VƏ QİYMƏTLƏNDİRİLMƏSİ

İ.S.ƏLİYEVA, G.Q. QATİ, S.Ə.İSMAYILOVA

AKTN Tərəvəzçilik Elmi Tədqiqat İstututu Publik Hüquqi Şəxs

Məqalədə müxtəlif coğrafi mənşəyə malik sortnümunələrinin biomorfoloji əlamətlərinin və keyfiyyət xüsusiyyətlərinin öyrənilməsindən bəhs olunur.

Göstərilən əlamətlərə görə yüksək məhsuldar keyfiyyətli sortnümunələr seçilmiş və onlar üzərində tədqiqat davam edir.

Açar sözlər: seleksiya, sort, hibrid, seçmə, mənşə, pitomnik, bioloji göstəricilər.

Badımcان tərəvəz bitkiləri içərisində xalqımız tərəfindən geniş istifadə olunan qida məhsuludur. Kifayət qədər geniş ərazidə becərilir. Bu günə kimi 50 min ha sahədə becərilməsinə baxmayaraq fermer təsərrüfatlarında məhsuldarlıq 15-20 t/ha təşkil edir. Halbuki, badımcانın məhsuldarlığı aqrotexniki qulluğa düzgün əməl olunsa 60-80 t/ha çata bilər. Bunun bir çox səbəblərdən biri də bölgələrin torpaq-iqlim şəraitinə uyğun sortların əkilməsi və düzgün becərmə texnologiyasından istifadə olunmamasıdır.

Institutda bu sahədə böyük işlər görülmüş və çox məhsuldar, quraqlığa, xəstəliklərə davamlı sortlar yaradılmış və respublikamızda rayonlaşmışdır.

Respublikada aqrar islahatların həyata keçirilməsi ilə əlaqədar olaraq dövlət təsərrüfatları tamamilə ləğv edilmişdir. Son illər özəl təsərrüfat qurumlarının (fermer) yaradılması tərəvəzçilik sahəsində çox böyük nailliyətlərə səbəb olmuşdur. Belə ki, seleksiyaçılar tərəfindən yaradılmış sortlar gəlmə sortlara nisbətən daha yüksək səmərə verdiyindən onların elit və reproduksiya toxumçuluğunu təşkil olunması, yeni yaradılmış sortlar respublikada geniş yayılması həmin təsərrüfatların daha da inkişafına səbəb olmuş, respublika əhalisinin bu qiymətli tərəvəz məhsulu ilə təmin olunması vəziyyətini xeyli yaxşılaşdırılmışdır.

Badımcan bitkisi Cənub-Şərqi Asiya və Zaqafqaziya ölkələrinin əvəzolunmaz bitkilərindən biri sayılır. Badımcan meyvələrindən Zaqafqaziyada, o cümlədən Azərbaycanda müxtəlif milli xörəklər hazırlanır ki, onlar yüksək dad və qidalılıq keyfiyyətinə malikdir.

Onun meyvəsində olan 1,2-2,5 mq% solanin meyvəyə acılıq tamı verir ki, o da iştahani artırır. Həmçinin badımcan meyvəsində 6,0-12,5 % quru maddə, 2,5-5,0 % şəkər, 0,8-3,7 % nişasta, 0,1-0,4 % zülal və s. vardır.

Badımcanın ən başlıca müsbət xüsusiyyətlərindən biri onun müalicəvi əhəmiyyətidir. Keçmişdə badımcanı ancaq qan xəstəliyinə qarşı istifadə edirdilər. Onun xörəklərindən sistematik istifadə edildikdə qanda xolestirinin miqdarı 1-2 % həddində saxlanılır. Xolestirinin qanda artması isə arterioskleroz, podaqra, qara ciyər şışı, sarılıq və s. xəstəliklər yaradır.

Respublikada məhsuldar sortların seçilmesi, yeni perspektiv sort və hibridlərin yaradılması olduqca aktual məsələlərdir. Tədqiqatlar nəticəsində müxtəlif coğrafi mənşəli bir çox sortnümunələri və mövcud hibridlər yerli şəraitdə öyrənilmiş, seleksiya işi üçün qiymətli sortnümunələri seçilmiş, onların əsasında yeni hibridlər yaradılmışdır. Həmçinin sortnümunələri məhsuldarlığının bioloji əsasları öyrənilmiş, yeni sortlar yaradılmış, AKTN yanında Aqrar Xidmət Agentliyinə təqdim olunmuş və rayonlaşdırılmışdır.

2017-2019-ci illərdə aparılmış elmi tədqiqat işində seleksiya işi üçün qiymətli sortnümunələri seçilmiş, onların fenoloji müşahidələrinin və məhsuldarlığının bioloji əsasları öyrənilmişdir.

Material və metodika. Tədqiqat ilində badımcanın seleksiyası üzrə təcrübə Abşeronda TETİ-n YTT-da qoyulmuşdur.

Cari ildə meteoroloji şərait Abşeron yarımadasında bölgə üçün xarakterik olmuşdur. Belə ki, orta temperatur 26-28⁰C olmuşdur. Nisbi rütubət 50-60 % arasında dəyişmişdir. Yarımada vegetasiya dövründə güclü küləklər demək olar ki, müşahidə edilməmiş, nisbətən yağmurlu olmuşdur. Hava şəraiti badımcan bitkisi üçün əlverişli olmuşdur.

Tədqiqat üçün material TETİ-nun genofondundan götürülmüş sortnümunələrdən, hibridlərdən, perspektiv və rayonlaşdırılmış sortlardan ibarət olmuşdur.

Tədqiqat üçün material TETİ-nin genefondundan götürülmüş kolleksiya nümunələrindən, rayonlaşmış sortlardan, 2016-2017-ci illərdə (xaricdən) ÜBİ-dan,

ÜETTSTİ-dan, AMEA GEİ-dan Dünya Tərəvəzçilik Mərkəzindən (World Vegetable Center) alınmış müxtəlif məşəli kolleksiya nümunələrindən ibarət olmuşdur.

Təcrübədə 120 sortnūmunə iştirak etmişdir. Bu sort nümunələr tezyetişkənliliyinə, məhsuldarlığına, keyfiyyət göstəricilərinə, bəzi fizioloji və kimyəvi göstəricilərinə və abiotik amillərə qarşı davamlılığı istiqamətində sınaqdan keçirilmişdir.

Elmi tədqiqat işinin əsas məqsədi yerli şəraitə uyğun qiymətli-təsərrüfat əhəmiyyətli əlamətlərinə, keyfiyyət göstəricilərinə və abiotik amillərə qarşı davamlılığına görə sortların seçilərək AKTN yanında Aqrar Xidmət Agentliyinə təqdim etməkdən ibarətdir.

Tədqiqatın təhlili və müzakirəsi. Tədqiqat ilində badımcanın seleksiyası təsdiq edilmiş mövzu planına, metodikaya və mərhələyə uyğun olaraq davam etdirilmişdir. Tədqiqat işi Lənkəran Bölğə Təcrübə Stansiyası ilə yanaşı, institutun əksər laboratoriya, bölmə və YTT-1 ilə müştərək aparılmışdır.

Başlanğıc material pitomnikinin kolleksiya sahəsində → 120 nümunə təkrarsız olaraq Zəhra və Gəncə sortları ilə müqayisə olunmuşdur. Cədveldə yalnız seçilmiş nümunələr verilmişdir.

Cədvəl 1

Kolleksiya sahəsində olan sortnūmunələrin fenoloji müddətləri, 2017-2019-cu illər

| Sıra sayı | TETİ-nin kataloq nömrəsi | Fenoloji müddəti, günlər | | Vegetasiya müddəti, günlər | |
|-----------|--------------------------|----------------------------|-------------------------------|-------------------------------|------------------------------|
| | | Çıxışdan çəçəkləməyə qədər | Çıqışdan yetişkənliliyə qədər | Çıxışdan yetişkənliliyə qədər | Çıxışdan sonuncu yığma qədər |
| 1 | Zəhra (nəz) | 73 | 21 | 94 | 124 |
| 2 | Gəncə (nəz) | 70 | 11 | 81 | 110 |
| 3 | 69/B | 73 | 11 | 84 | 124 |
| 4 | 137 | 66 | 21 | 87 | 117 |
| 5 | 141 | 81 | 7 | 88 | 118 |
| 6 | 143 | 78 | 16 | 94 | 124 |
| 7 | 164 | 84 | 14 | 98 | 128 |
| 8 | 170 | 89 | 11 | 100 | 130 |
| 9 | 179 | 84 | 16 | 100 | 130 |
| 10 | 180 | 86 | 18 | 104 | 128 |
| 11 | 181 | 70 | 28 | 98 | 128 |
| 12 | 185 | 84 | 34 | 118 | 138 |
| 13 | 196 | 94 | 7 | 101 | 131 |
| 14 | 200 | 104 | 17 | 121 | 151 |
| 15 | 206 | 85 | 36 | 121 | 151 |
| 16 | 223 | 100 | 41 | 141 | 159 |
| 17 | 225 | 91 | 48 | 139 | 157 |
| 18 | 226 | 90 | 51 | 141 | 161 |
| 19 | 228 | 105 | 21 | 126 | 148 |
| 20 | 202 | 84 | 14 | 98 | 128 |

Cədvəl 1-dən göründüyü kimi sortnūmunələr yetişkənliliyinə görə ultra yetişən, tezyetişən, ortayetişən və nisbətən gecyetişən qrupa bölünmüştür. Belə ki, 69/B, 137, 141, 143 nömrəli sortnūmunələr yetişkən-

liyinə görə 98-104 gün oimaqla, ultratezyetişən qrupa, 164, 170, 179, 180, 181, 196, 202, 204, nömrəli nümunələr 95-110 gün olmaqla tezyetişən qrupa, 185 nömrəli nümunə 118 gün olmaqla, ortayetişən qrupa, 200, 206, 228, nömrəli nümunələr 121-130 gün olmaqla ortagecyetişən qrupa, 223, 225, 226, nömrəli nümunələr 131 gündən yuxarı olmaqla gecyetişən qrupa daxil olmuşdur. Nəzarət sortlar isə tezyetişən qrupa aid (81-94 gün) olmuşdur. Vegetasiya müddətinin uzunluğu sortnūmunələrdə çıxışdan sonuncu yığma qədər 110-168 gün arasında dəyişmişdir.

Cədvəl 2
Kolleksiya sahəsində olan badımcan sortnūmunələrinin qiymətli-təsərrüfat əlamətləri, 2017-2019-cu illər

| Sıra sayı | TETİ-nin kataloq nömrəsi | Bir bitkidən alınan məhsul, kq-la | Kolumn hündürlüyü, sm-lə | Meyvənin rəngi | Meyvənin forması | Meyvənin kütləsi, q-la |
|-----------|--------------------------|-----------------------------------|--------------------------|----------------|--------------------------------|------------------------|
| 1 | Zəhra (nəz) | 0,8 | 93,0 | tünd bənövşəyi | ellipsvari | 175,0 |
| 2 | Gəncə (nəz) | 0,9 | 78,0 | tünd bənövşəyi | silindrik | 210,0 |
| 3 | 69/B | 0,9 | 88,0 | qara | uzun oval | 215,0 |
| 4 | 137 | 1,0 | 75,5 | bənövşəyi | uzun ellipsvari | 220,0 |
| 5 | 141 | 0,9 | 64,0 | açıq yaşıl | uzun oval | 140,0 |
| 6 | 143 | 0,8 | 82,0 | tünd bənövşəyi | uzun silindrik | 115,0 |
| 7 | 164 | 1,2 | 81,0 | qara | ellipsvari | 110,0 |
| 8 | 170 | 1,5 | 83,5 | qara | yumru oval | 116,4 |
| 9 | 179 | 2,3 | 68,6 | qara | ellipsvari | 104,5 |
| 10 | 180 | 1,5 | 78,2 | qara | silindrik | 125,6 |
| 11 | 181 | 1,8 | 69,4 | qara | az ellipsvari | 108,4 |
| 12 | 185 | 1,1 | 79,0 | açıq bənövşəyi | ilanvari, uzun, bibərə bənzər | 45,5 |
| 13 | 196 | 0,9 | 95,0 | qara | ellipsvari | 110,0 |
| 14 | 200 | 1,3 | 82,3 | tünd bənövşəyi | yumru | 218,5 |
| 15 | 202 | 0,9 | 94,0 | tünd qara | az ellipsvari | 120,0 |
| 16 | 206 | 2,1 | 76,6 | qara | silindrik | 112,5 |
| 17 | 223 | 1,3 | 132,0 | açıq bənövşəyi | ellipsvari | 164,0 |
| 18 | 225 | 1,5 | 96,0 | tünd bənövşəyi | oval, ucu batıq | 175,5 |
| 19 | 226 | 1,8 | 98,5 | qara | uzun oval, ucu batıq | 122,3 |
| 20 | 228 | 1,5 | 84,6 | parıltılı qara | armudvari, ucu batıq, qabarlıq | 165,5 |

Cədvəl 2-dən göründüyü kimi qiymətli-təsərrüfat göstəricilərinə görə sortnūmunələrdə bir bitkidən alınan məhsul 0,8-2,1 kq, nəzarət sortlarda isə 0,8-0,9 kq arasında dəyişmişdir. Alınmış nəticələrə görə sortnūmunələrin bəziləri nəzarət sortlara yaxın, bəziləri isə həm aşağı, həm də yüksək olmuşdur. Ən məhsuldar nümunələr iki ilin nəticələrinə görə 69/B,

137, 164, 170, 179 180, 181, 185, 200, 206, 223, 225, 226, 228, nömrəli nümunələr fərqlənmiş və seçilmişdir.

Bir meyvənin kütləsi nümunələr arasında müxtəlif olaraq 45,5-218,5 q, nəzarət sortlarda isə 175,0-210,0 q arasında dəyişmişdir.

Sortnümənələrdə ən iri meyvəli 137 və 200 nömrəli nümunələr olmaqla 218,0- 220,0 q arasında dəyişmişdir

Badımcan kolleksiya nümunələrinin fizioloji və kimyəvi göstəriciləri

| Nö | TETI-n kataq nömrəsi | Sortnümənələri n adı | Yarpaq səthi, m ² /ha | Xlorofil, mq/bitki | YMS, mq/sm ² | Quru maddə, % | Nitratlar, mq/kq |
|----|----------------------|--|----------------------------------|--------------------|-------------------------|---------------|------------------|
| 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 |
| 1 | 40 | Gəncə-standart | 8985,6 | 153,9 | 8,5 | 8,46 | 67,5 |
| 2 | 42 | Zəhra-standart | 10358,5 | 225,8 | 5,9 | 7,15 | 74,7 |
| 3 | 69/B | 69a-dan seçilmiş xətt | 10157,3 | 198,3 | 5,9 | 7,61 | 52,0 |
| 4 | 164 | K-2839 SGR—2839 Mestniy | 9409,6 | 173,7 | 7,5 | 7,42 | 106,3 |
| 5 | 137 | Pantera | 10665,3 | 227,5 | 8,5 | 7,21 | 114,0 |
| 6 | 202 | XIAO CHVM | 5178,2 | 111,7 | 8,1 | 7,34 | 59,3 |
| 7 | 141 | F ₁ Terong jelitadan seç.xatt | 12039,4 | 223,6 | 8,2 | 10,04 | 53,7 |
| 8 | 180 | ÜETTBSTİ-13-12 F ₁ | 17261,9 | 324,2 | 5,4 | 10,87 | 55,4 |
| 9 | 226 | VI 04 2481 | 13750,3 | 284,6 | 5,3 | 11,73 | 45,8 |
| 10 | 179 | ÜETTBSTİ - 13-17 F ₁ | 3634,0 | 55,7 | 4,8 | 7,80 | 43,5 |
| 11 | 143 | Aydın siyahı | 9928,2 | 169,3 | 5,3 | 9,77 | 46,0 |
| 12 | 200 | I inpin Doctorate | 5691,0 | 97,7 | 6,0 | 11,29 | 104,7 |
| 13 | 228 | VI 047327 | 2913,8 | 62,4 | 9,0 | 9,79 | 35,2 |
| 14 | 225 | VI 042317 | 6216,6 | 117,5 | 6,5 | 10,36 | 37,0 |
| 15 | 196 | Vostoçnyıı ekspres | 5353,1 | 103,1 | 5,9 | 9,01 | 41,3 |
| 16 | 170 | K-3099 SGR-3099 E ₁ Hybrid, N29 | 14950,8 | 252,3 | 6,0 | 9,79 | 45,3 |
| 17 | 206 | Solyaris | 13721,3 | 305,6 | 6,0 | 7,55 | 38,7 |
| 18 | 185 | HİGH Ressistant to disease and AİGH YİLD Italy | 9773,4 | 211,5 | 5,3 | 8,28 | 29,0 |
| 19 | 223 | VI 042687 | 11890,3 | 255,9 | 8,2 | 9,68 | 46,4 |
| 20 | 181 | ÜETTBSTİ - 13-22 F ₁ | 15400,5 | 320,7 | 5,0 | 9,68 | 62,7 |

3 sayılı cədvəldən göründüyü kimi yarpaq səthi, xlorofilin, quru maddənin və nitratın miqdarının təyini (bitkilərin kütləvi çiçəkləmə və qonçələmə fazasında) öyrənilmişdir. Belə ki, sortnümənələrdə yarpaq səthi 2913,8-17261,9 m²/ha-dir.

Yarpaq səthində xlorofilin təyini sortnümənələrdə 55,7-324,2 mq/bitkidir.

Yarpaqların mütləq səth sıxlığının təyini sortnümənələrdə 4,8-9,0 mq/sm² arasında olmuşdur.

Meyvədə quru maddənin miqdarı sortnümənələrdə 7,21-11,73 % arasında, nitratların miqdarı isə 29,0-94,0 mq/kq olmuşdur.

Nəticə. Qiymətli-təsərrüfat əhəmiyyətli əlamətlərinə görə şöbənin genofondundan götürülmüş və xaricdən alınmış kolleksiya nümunələri və rayonlaşmış sortlar başlangıç material pitomnikinin kolleksiya

Cədvəl 3 sahəsində öyrənilmiş, seçilmiş və qiymətləndirilmişdir. Öyrənilən 120 sortnümənədən 20-si həm biomorfoloji təsərrüfat əhəmiyyətli əlamətlərinə və həm də keyfiyyət göstəricilərinə görə digər sortnümənələrdən fərqlənmişdir.

Hesabat ilində sortnümənələr bəzi fizioloji və kimyəvi göstəricilərinə görə də qiymətləndirilmişdir ki, öyrənilən sortnümənələrdən (ümumi göstəricilərə əsasən) yarpaq səthinin və xlorofilin miqdarına görə (69/B, 137, 141, 180, 226, 170, 206, 223, 181, 185, nəzarət Zəhra sortu, meyvədə quru maddənin miqdarına görə (termostatda 105⁰ C-də) 141, 226, 180, 200, 225, 170, 228, 143, 223, 181 nömrəli nümunələr gövdə və saplaqlarda quru maddənin miqdarına görə isə 137, 141, 202, 228, 225, 196, 170, 185, 223 nömrəli nümunələr fərqlənmiş və seçilmişdir.

Beləliklə, apardığımız tədqiqat işində belə nəticəyə gəlirik ki, xaricdən alınmış müxtəlif coğrafi mənşəyə malik sortnümənələrin bəziləri yerli şəraitə uyğunlaşaraq bütün keyfiyyət və təsərrüfat əhəmiyyətli əlamətlərinə görə üstünlük əldə etmişdir. Lakin bəziləri isə yerli şəraitə uyğunlaşmamış həm məhsuldarlığına, həm bitkinin inkişafına, həm də xəstəliyə qarşı davamsızlığına görə fərqlənmişlər. Bu sortnümənələrin gələcəkdə növbəti pitomniklərdə yerləşdirilməsi nəzərdə tutulmur və 3 ilin nəticəsi olaraq növbəti ildə çıxdaş oluna bilər. Fərqlənmiş, seçilmiş sortnümənələr isə növbəti illərdə müvafiq pitomniklərdə öyrəniləcək və qiymətləndiriləcəkdir. Gələcəkdə bu sortnümənələrdən seçilərək seleksiya işi növbəti pitomnikdə davam etdiriləcək və seçilmiş perspektiv sortlar AKTN yanında Aqrar Xidmət Agentliyinə təqdim olunacaqdır/

ƏDƏBİYYAT

1. Əliyev Ş.A. Tərəvəzçilik. Bakı, Maarif nəşriyyatı, 1988. 2.Tərəvəzçinin sorğu kitabı. /Müasir elmin və son 10 ilin nəticələri əsasında işlənmiş üçüncü nəşri. Bakı-Qanun-2006. 3. Abdullaeva X.T., Dжафарова Т.Ф. Селекция сортов баклажана и перца в условиях Азербайджана и их иммунологическая оценка на инфекционном фоне. /Tərəvəzçiliyin inkişaf etdirilməsində elmin mütərəqqi rolü. Azərbaycan Elmi-Tədqiqat İnstitutunun elmi əsərlərinin tematik məcmuəsi. Bakı-Qanun-2008. 4. Abdullaeva X.T. Исходный материал для селекции баклажан IX съезд генетиков и селекционеров Азербайджане. Изд. Элм, Баку, 1982. 5. Abdullaeva X.T. Коллекция баклажан источник ценных форм для селекции. Баку, Труды, Аз. НИИО, том 7, 1983. 6. Eynazov Ə.Q., Ağayev F.N., Abdullayeva X.T., Əliyeva İ.Ş., Qati G.Q "Badımcan bitkisinin seleksiyası, fiziologiyası və toxumçuluğu", Bakı, "Tərəqqi MMC", 2018, 167s.

Изучение и оценка значения биологических и хозяйственных признаков сортообразцов баклажанов

И. Ш. Алиева, Г.К. Гати, С.А.Исмайилова

В статье говорится о биоморфологических признаках и особенностях качества сортообразцов баклажан различного географического происхождения. По указанным признакам выделены высоко продуктивные сортообразцы и над ними продолжаются исследования.

Ключевые слова: селекция, сорт, гибрид, отбор, происхождения, питомник, биологические свойства.

Studying and assessment of the biological and economical features of eggplant varieties

I. Sh.Aliyeva, G.Q.Qati, S.A.Ismayilova

This article is about studying the biomorphological features and qualitative signs. On the indicated signs high productive qualitative varieties was selected and researches is continuing.

Key words: selection, variety, hybrid, origin, nursery, biological properties.

teti_az@mail.ru

